



Faiq Ələkbərli
*AMEA Fəlsəfə
 İnstitutunun
 aparıcı elmi işçisi,
 dosent, fəlsəfə üzrə
 fəlsəfə doktoru*

I Yazı

Quzey Azərbaycan xalqının Milli Azadlıq Hərəkatının fəlsəfəsinin inkişaf yollarını ve başlıca xüsusiyyətlərini doğru, obyektiv şəkildə anlamaq, bədörvün fəlsəfi problemlərini və inkişaf yollarını müəyyənlaşdırıbmak tanınmış mütefəkkirin təmsil olunduğu dini-fəlsəfi (idealist), ateist-marksist (materialist) təlimlərin, o cümlədən məarifçi, milli-demokrat və sosial-demokrat yönü siyasi-ideoloji, sosial-fəlsəfi cərəyanların mahiyyətini aşkar etmək üçün, sosial-siyasi və mədəni mühitin ümumi mənzərəsinə diqqət yetirmək zəruriidir.

XX əsrin əvvəllərində Quzey Azərbaycanda sosial-siyasi vəziyyət belə idi ki, 1813 (Gülüstan) və 1828-ci illərdə (Türkmənçay) Qacarlar dövləti ilə bağlılığı sülh müqavilələri əsasında Bütvə Azərbaycanın qızılı ərazilərini Dərbənddən Astaraya, İrevandan-Naxçıvandən Bakıya qədər işğal altında saxlayan çar Rusiyası mütləqiyətçi idarəetmə sistemine uyğun olaraq ölkəmizi üç quberniya (Bakı, Yelizavaetpol və İrevan) və bir dairə (Zaqatala) şəklində idarə etdi. Heç bir zaman çar Rusiyasının müstəmləkəciliyi ilə razılaşmayan qızılı Azərbaycan türkləri de milli haqlarının bərpası uğrunda mübarizəni yeni bir merhələyə daşımışdır. XX əsrin əvvəllərində Quzey Azərbaycan türkləri milli azadlıqlarını yenidən əldə etmək üçün bir neçə inkişamətdə iş aparırdılar: 1) Milli kapital ya da milli iqtisadiyyatın formalşaması, 2) Milli haqlar uğrunda mübarizə və Dövlət Dumasında Türk millet (Güney Qafqaz, o cümlədən Qızılı Azərbaycan) vəkillərinin təmsilçiliyi, 3) Milli təşkilatlar və partiyaların yaranması, 4) Milli mətbuatın yenidən canlanması, 5) Milli məktəblərin çoxalması fonunda Türk dilində tədrisin inkişafı, 6) Milli edəbiyyatın yeni merhələyə qədəm qoyması və milli fəlsəfi fikrin təcəssümü.

Ötən 80-90 il ərzində çarizmin ortaya atdığı "parçala və hökm sür!" siyasetinin, eləcə də real şərtlərin nəticəsi olmalı idi ki, XX əsrin ilk illərində Türk ziyalılardan bir qismi Qızılı Azərbaycanın gələcəyini konstitusiyali ya da sosial-demokrat (marksist) Rusiyaya, digər bir qismi isə "İslam birlüyü" ya da "Türk birlüyü" inancıyla Osmanlıya birləşməkdə göründürlər. Xüsusile də, 1905-ci il birinci Rusiya inqilabına qədər və inqilab illərində (1905-1907) Qızılı Azərbaycan Türk ziyalılının qabaqcılalar arasında İslamlıqla Türkçülük (Osmanlılıqla birləşmə) və sosial-demokratizmle liberal-demokratizm (Rusiyaya bir-geliyə davam) ideyaları daha geniş

yayılmışdır. Bu anlamda XX əsrin ilk on illiyində Qızılı Azərbaycan türklərinin yeniləşməsi, inkişafı məsəlesi böyük ölçüdə iki istiqamətli idi. Türk aydınlarından bir qismi xalqın yeniləşməsində ana princip kimi İslamlıqla Türkçülük götürüb üzünü Osmanlı İmperiyasına tutduğu halda, digər bir qismi isə sosial-demokratizmi ya da liberal-demokratizm qəbul edərək Rusyanın tərkibində qalmağa üstünlük verirdilər. Həmin dövrə ziyalılar arasında Qacarlarla birləşmək ya da müstəqillik ideyalarının tərəfdarları yetrincə deyildi.

Qızılı Azərbaycanda milli fəlsəfi fikir aşağı-yuxarı məhz bu ideyaların əsaslandırılması, həmin ideyalar arasında oxşarlıqlar və

Azərbaycan Türk ziyalısının həmin ideyadan öz millətinin maraq və mənafeyi namine xidmət etməsidir. Çünkü həmin ideyalar fəlsəfi və içtimai fikrə də çox ciddi təsir göstərmişdir. Her halda milli kapitaldan tutmuş milli təşkilatların yaranması, ya da milli mətbuatdan tutmuş Türk dilinin öz varlığını hansı formada ortaya qoyması biri-birilə bu və ya digər dərəcədə bağlı olmuşdur. Burada həmin məsələlərin (milli kapital, milli mətbuat, milli təşkilatlar) geniş izahına varmadan əsasən fəlsəfi və sosial-siyasi fikrə öz təsirini göstərmış mühüm məqamlara nəzər yetirəcəyik.

XX əsrin əvvəllerində sosial-siyasi və mədəni proseslərin gedisi-nə ən ciddi təsir edən amillərdən

tinin əlində idi. Onlar "Rusiya imperiyasında neft sənayesinin bütün səhmdar kapitalları 86 faizini və hasıl edilən neftin 60 faizini öz nəzərətində saxlayırdı".³ Bakı neftində Türk kapitalını H.Z.Tağıyev, M.Nağıyev, M.Muxtarov təməsil edirdilər ki, 167 neft sənaye müəssisəsindən 49-u, yəni 29,3%-i onların himayəsində idi. Ancaq sayca çox görünse də, neftin ümumi istehsal həcmində vəziyyət əcnəbi şirkətlərin xeyrinə dəyişirdi.

XIX əsrin sonundan başlayaraq Qızılı Azərbaycanda iqtisadiyyatın xeyli dərəcədə yüksəlişi, xüsusi neft sənayesinin inkişafı demografik artıma və şəhərlərin sürətli inkişafına da öz təsirini göstərdi. Rusiya isə çalışırdı ki, iri və böyük şə-

maları, yaxud da əsgərlək dən, vergidən yayınmaq kimi məsələlərə görə siyahıyalınmada iştirak etməyiblər. Bu səbəbdən Baharlı 1897-ci ildə Qızılı Azərbaycan əhalisinin sayıının 2.150.000 nəfər, 1917-ci ildə isə 2.861.862 nəfər olduğunu iredi sərmişdir.⁵ Baharlı yazır: "Milli tərkibinə görə isə Azərbaycan əhalisi aşağıdakı qaydada bölünür: 1 milyon 9522 min, yaxid 68,2% müsəlman xalqları: Türkler - 1 milyon 696 min; tatlar - təxminən 70 min; avarlar - təxminən 50 min; ləzgiler - təxminən 50 min; kürdlər - təxminən 20 min; Dağıstanın xırda xalqları - təxminən 16 min; ermənilər - 622 min, yaxud 21,7%; ruslar və ukraynalılar - 214,9 min, yaxud 7,5%;⁶ Bu stastik məlu-

Qızılı Azərbaycanda Milli Azadlıq Hərəkatının Türkçülük və Azərbaycançılıq fəlsəfəsi (1901-1920-ci illər)



ziddiyətlərin ortaya çıxarılmışıyla bağlı olmuşdur. Her halda Azərbaycan milli ideyəsinin (Azərbaycan türkçülüğünün) və onun bariz təcəssümü olan Azərbaycan Cümhuriyyətinin yaranmasında Türkçülük İslamlı qədər olmasa da, sosial-demokratizmle liberal-demokratizm ideyalarının da bəlli rol olsunmuşdur. Bizcə, milli fəlsəfi fikrin mahiyyəti, inkişaf yolları da məhz bir-birinə zidd görünən, ancaq bir çox hallarda da həmin ziddiyətlərin bütünlüyündə öz ifadəsi tapmışdır. Bu anlamda Azərbaycanda fəlsəfi fikrin inkişafında həm təzadlılar, o cümlədən həmin təzadlı düşüncələrin müəlliflərini əsasən, anlamاق çətin deyildir. Bütün məqsədimiz, Türk aydınlarını təzadlı, bir-birinə zidd olan düşüncələrinə, yeni sosial-demokrat, liberal-demokrat, milli-demokrat, İslamlı, türkçü, pozitivist və başqa bir cərəyanə aid olmasından, buna arasında yer dəyişdirmələrinin asılı olmayıaraq ana prinsipə, yeni sözün heqiqi mənasında daima Azərbaycan türklərinin maraqlarına, milli mənafeyinə sadıq qalmalarıdır. Başqa sözə, önemli olan daxildən və kənardan qaynaqlanmasından asılı olmayıaraq hər hansı bir ideyaya tapılan

yarının müstəmləkəciliyi ilə razılaşmayan qızılı Azərbaycan türkləri də milli haqlarının bərpası uğrunda mübarizəni yeni bir mərhələyə daşımışdır.
XX əsrin əvvəllerində Qızılı Azərbaycan türkləri milli azadlıqlarını yenidən əldə etmək üçün bir neçə inkişamətdə iş aparırdılar: 1) Milli kapital ya da milli iqtisadiyyatın formalşaması, 2) Milli haqlar uğrunda mübarizə və Dövlət Dumasında Türk millet (Güney Qafqaz, o cümlədən Qızılı Azərbaycan) vəkillərinin təmsilçiliyi, 3) Milli təşkilatlar və partiyaların yaranması, 4) Milli mətbuatın yenidən canlanması, 5) Milli məktəblərin çoxalması fonunda Türk dilində tədrisin inkişafı, 6) Milli ədəbiyyatın yeni mərhələyə qədəm qoyması və milli fəlsəfi fikrin təcəssümü

birinci, milli iqtisadiyyatın inkişafı və onun fonunda milli kapitalın xeyli dərəcədə özünü göstərməsi idi. İqtisadiyyatda, özəllikdə neft sənayesində milli sərmayenin formalşaması heç də asan baş vermidir. Bakının neft sənayesində özüne yer edənlər arasında yalnız işğalçı rus deyil, eyni zamanda inglelis, yəhudilər, alman, isveç, erməni mənşəli neft məqənləri da var idi.

1-ci Dünya müharibəsi (1914-1918) ərəfəsində Abşeron-Bakı neft mədənlərində bütün Rusiya neftinin 80 faizə yaxını hasıl edildi ki, onun 65 faiz qədəri altı əcnəbi zavodun payına düşdü.² 1914-cü ildə Azərbaycanda neft sənayesi əsasən üç beynəlxalq inisar – "Şell", "Nobel qardaşları" və "Rus baş neft şirkəti" ("Oyl") şirkə-

hərələrdə yerli türk əhalisinin sayı çoxalmasın, bu məqsədə də qeyri-türkərin müxtəlif yollarla sayları artırmağa çalışırlar. Bunun da nəticəsində "Şəhər əsəsnəməsi" hə uyğun olaraq şəhərin özünüdəre orqanlarında əsas yeri türkər deyil ruslar, ermənilər və başqa yad mələtlərin nümayəndələri tuturdular. 1900-cü ildə çarın verdiyi fərmana görə, Şəhər Dumasında yerlərin 50%-ni türkər tutmali olsalar da, buna əməl olunmadur.

Çar Rusiyasının 1897-ci ildə əhalini siyahıya alması məlumatına görə, Qızılı Azərbaycanda (Zaqatala dairəsi nəzərə alınmaqla) 1.805.788 nəfər yaşayır. Bu statistik məlumatə şübhə ilə yanaşan M.H.Baharlı yazır ki, əhalinin bəzi üzvləri yaylaqdə ol-

rəvəc verdi. Bundan isə ən çox Qızılı Azərbaycan türkləri, bütövlükdə Qızılı Azərbaycan ərazisində yaşayan bütün müsəlmanlar əziyyət çəklərlər.

1905-ci il fevralın 18-də çar II Nikolayın məcbur olaraq Dövlət Duması layihəsinin hazırlanmasına dair bayanat vermiş Qızılı Azərbaycanda da milli qüvvələri hərəkətə getirdi. Türk ziyalılardan Ə.Topçubaşov, Ə.Ağayev, F.Vəzirov və başqları 1905-ci ilin martın 15-də H.Tağıyevin evində toplaşaraq "Ümummilli haqq istəyi" layihəsini hazırladılar. Bu layihənin əsas məzmunu Rusiyada yaşayan müsəlmanlara da ruslara eyni siyasi, hüquqi, mədəni, dini və iqtisadi haqların tanınmasından ibarət idi.